

RIYAZIYYAT

DƏRSLİK

1



2-ci hissə



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

LAYIH

Mənsur Məhərrəmov

Günay Hüseynzadə

Solmaz Abdullayeva

İlahə Rüstəmova

RIYAZİYYAT

DƏRSLİK

Ümumtəhsil məktəblərinin
1-ci siniflərində
SINAQ MƏQSƏDİLƏ
çap edilmişdir.



Tədris Resursları
Mərkəzi

Bakı – 2018

Nəşrlə bağlı irad və təklifləri
derslik@artii.edu.az
və derslik@edu.gov.az
elektron ünvanlarına
göndərə bilərsiniz.



Mündəricat



7

Həndəsi fiqurlar

29. Üçbucaq, dairə, kvadrat, düzbucaqlı	6
30. Fəza fiqurları	8
31. Tam, yarı	10
Ümumiləşdirici tapşırıqlar	12



8

Toplama (20-yə qədər)


32. Ədədlərin toplanması	14
33. 10-a tamamlamaqla toplama	16
Məsələlər	18
34. Toplamanın digər üsulları	19
Ümumiləşdirici tapşırıqlar	22



9

Çıxma (20-yə qədər)

35. Ədədlərin çıxılması	23
36. 10-a qədər azaltmaqla çıxma	26
Məsələlər	29
37. Toplama və çıxmanın əlaqəsi	30
Məsələlər	33
Ümumiləşdirici tapşırıqlar	34



10

Ədədlər (100-ə qədər). Pullar

38. 100-ə qədər sayma	36
39. Onluq və təklik	39
40. Qəpik, manat	41
41. Alış-veriş	43
Ümumiləşdirici tapşırıqlar	45



11

Ölçmə

42. Uzun, qısa	48
43. Santimet	51
44. Ağır, yüngül	53
45. Tutum	55
Məsələlər	57
46. Gün, həftə, ay	58
47. Saat	61
Ümumiləşdirici tapşırıqlar	63



12



Məlumatların təsviri

48. Cədvəl, piktoqram	64
Məsələlər	67
49. Diaqram	68
Ümumiləşdirici tapşırıqlar	70

1-ci sinif üzrə ümumiləşdirici tapşırıqlar	72
Sözlük	74
Məsələ həllinə nümunə	76

LAYİHƏ

HƏNDƏSİ FİQURLAR



Hazırıqmı?

- Şəkildəki hansı fiqurları tanıyırsınız?
- Ətrafinizda bu fiqurlara bənzəyən hansı əşyalar var?
- Elxan və Səbinənin düzəldikləri qalada
eyni rəngli fiqurlardan neçə dənədir?
- Gülsüm hansı fiquru rəngləyir?

~~HAZİRH~~

29 Üçbucaq, dairə, kvadrat, düzbucaqlı

Araşdırma-müzakirə

“Kim çox tapar” oyunu

Oyunçu sayı: 2 nəfər

Ləvazimat: üzərində üçbucaq, dairə, kvadrat və düzbucaqlı çəkilmiş 4 ədəd kart

Oyunun qaydası:

1. Kartlar üzüaşağı masaya düzülür.
2. Birinci oyunçu bir kart açır.
3. Oyunçular növbə ilə kartdakı fiqura bənzəyən əşya adı söyləməlidirlər. Daha çox əşya adı deyən oyunçu 1 xal qazanır. Sonra növbə ikinci oyunçuya keçir.



Açar sözlər

üçbucaq


dairə

kvadrat

düzbucaqlı



Öyrənmə




Üçbucağın 3 tərəfi
və 3 təpəsi var.



Dairənin təpələri
və tərəfləri yoxdur.



Kvadratın bütün
tərəfləri bərabərdir.



Düzbucaqlı


Düzbucaqlının yalnız
qarşı tərəfləri
bərabərdir.



Kvadratın neçə təpəsi və neçə tərəfi var? Bəs düzbucaqlının?

Bələdçi

Şəkildə hər fiqurdan neçə dənədir?




Nümunə • $\triangle \rightarrow 16$

$$\begin{array}{l} \bigcirc \rightarrow ? \\ \square \rightarrow ? \\ \boxed{\square} \rightarrow ? \end{array}$$


Müstəqil iş

1. Fiqurlara uyğun əşyaları müəyyən edin.





2. Şəkilləri müqayisə edin. Misal yazmaqla sualları cavablandırın:

- İki şəkildə cəmi neçə kvadrat var?
- Soldakı şəkildə dairələrin sayı nə qədərdir?
- Hər iki şəkildə hansı fiqurdan eyni saydadır?






Məsələ həlli

3. Şəkilləri tamamlamaq üçün çərçivədəki hansı hissələr əlavə oluna bilər?
Həmin hissələrə uyğun fiqurların adını söyləyin.



30 Fəza fiqurları


Araşdırma-müzakirə




Kvadrat formalı kağızdan nümunəyə uyğun fiqur düzəldin.

- Oxşar fiqura harada rast gəlmışsiniz?


Öyrənmə




konus




kürə



kub



kuboid



silindr

Bələdçi

Əşyalar formasına görə hansı fiqurlara bənzəyir?

Nümunə •




Kuboid




LAYİHƏ

Müstəqil iş




1. Verilmiş hansı əşyalar kub formasındadır?



2. Rənglənmiş xanalardakı fiqurların adını söyləyin. Hər sırada həmin fiqura uyğun olmayan əşyaları göstərin.




3. Fiqurlar hansı əlamətlərinə görə qruplaşdırılıb?



Məsələ həlli

4. Şəklə hansı fiqurlar əlavə oluna bilər?

Hər misalın cavabına uyğun nömrəli fiqurun adını söyləyin.



31 Tam, yarı

Araştırma-müzakirə



Anar və Səbinə şirniyyatları elə bölmək isteyirlər ki, hər ikisinə bərabər pay düşsün.

- Onlar bunu necə edə bilərlər?

Açar sözlər

tam



yarı




Öyrənmə

Bəzi əşyaları iki bərabər hissəyə bölmək olar. Bu hissələr tamın yarısıdır.


tam




yarı




yarı



• bərabər hissələr





• bərabər olmayan hissələr



Bələdçi


Tam və yarıları tapın.

Nümunə •




Müstəqil iş




1. İki bərabər hissəyə bölünmiş fiqurları müəyyən edin.



- Bəzi əşyalar qrupunu sayca iki bərabər hissəyə ayırmak olar.




2. Hansı qrupdakı düymələr sayca iki bərabər hissəyə bölündüb?



Məsələ həlli

3. Elxan 10 gülü Lalə və Səbinə arasında bərabər bölmək istədi.

Hər qızə neçə gül düşəcək?



4. Səbinə boşqabdakı hər bir meyvəni yarıya böldü. Hər meyvədən əvvəlcə neçə dənə var idi?



5. Anarın fikrincə, düzbucaqlılardan ikisi bərabər hissəyə bölündüb. Siz necə fikirləşirsiniz?





ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Samirin çəkdiyi fiqurun tərəfi və təpəsi yoxdur. Onun çəkdiyi fiqur hansıdır?




2. Lalə 4 tərəfi və 4 təpəsi olan fiqur çəkdi. Bu fiqurun bütün tərəfləri bərabər deyil. O, aşağıdakı fiqurlardan hansını çəkdi?



3. Səbinə təpələrinin sayı az olan fiquru rəngləmək istədi. O hansı fiquru rəngləyəcək?



4. Aynur üçbucaq çəkib 2 bərabər hissəyə böldü. Bu hissələrin yarısını sarı, digərini isə başqa rənglə boyadı. Aynur şəkillərdən hansını çəkdi?



5. Fiqurlar dairələrdə uyğun əlamətlərə görə qruplaşdırılıb. Qalan fiqurlar dairələrin hansı hissəsində yerləşə bilər?

Qırmızı rəngli fiqurlar

Qırmızı fəza fiqurları

Fəza fiqurları

TOPLAMA və ÇIXMA (20-yə qədər)



Hazırıqmı?

- Parkda cəmi neçə uşaq var?
- Qum meydançasına dörd uşaq da gələrsə, orada neçə nəfər olar?
- Futbol oynayanlar evə gedərsə, parkda neçə uşaq qalar?

~~LAZIM~~

32 Ədədlərin toplanması

Araşdırma-müzakirə



Bir qabda 10 şəkərbura, o birində isə 10 paxlava var. Birinci qaba 3 şəkərbura, o birinə isə 1 paxlava əlavə olundu.


- Hər qabdakı şirniyyatın sayını necə tapmaq olar?

Öyrənmə

İki ədədin cəmini tapmaq üçün uyğun sayıda iki əşya qrupunu birgə saymaq olar.

$$\begin{array}{r} 12 \\ + \quad 3 \\ \hline 15 \end{array}$$

Ədəd oxunda irəli saymaqla cəmi tapmaq olar:



$$12 + 3 = 15$$

$$\begin{array}{r} 12 \\ + \quad 3 \\ \hline 15 \end{array}$$

Fikirləş!

3 + 12 cəminini ədəd oxunda necə göstərmək olar?




Bələdçi

Təsvirlərə uyğun riyazi ifadə yazın. Birgə saymaqla cəmi tapın.


Nümunə •

$$10 + 2 = 12$$

a)




b)




Müstəqil iş

1. Cəmi tapın.



$10 + 1$




$10 + 8$



$4 + 10$


2. Ədəd oxundan istifadə etməklə cəmi tapın.




- Toplananlardan biri 10-dan böyükdürsə, onu onluq və təkliklərə ayırmaqla cəmi tapmaq daha asandır.



$12 + 3 = ?$



$12 + 3 = 15$



$$\begin{array}{c} 12 \\ \text{---} \\ 10 \quad 2 \end{array} + 3 = 10 + [2 + 3] \rightarrow 10 + 5 = 15 \rightarrow 12 + 3 = 15$$

3. Misalları həll edin.

$10 + 7$

$14 + 4$

$12 + 5$

$18 + 1$

$12 + 6$

$$\begin{array}{r} 15 \\ + 4 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 17 \\ + 2 \\ \hline \end{array}$$

Məsələ həlli

4. Səbətdə 12 alma var idi. Samir ağacdan 4 alma da dərib səbətə qoydu. Səbətdə cəmi neçə alma oldu?

5. Həyətdə 10 uşaq oynayırdı. Əvvəlcə onlara 3, sonra isə 4 uşaq da qoşuldu. Həyətdə cəmi neçə uşaq oldu?



33 10-a tamamlamaqla toplama

Araşdırma-müzakirə

Hər rəfə 10 kitab yerləşir. Lalə masadakı kitabları rəflərə yiğdi. O, əvvəlcə yuxarı rəfi tamamladı, sonra qalan kitabları aşağı rəfə yiğdi.


- Aşağı rəfdə neçə kitab oldu?



Açar sözlər

- 10-a tamamlama




$$8 + \boxed{2} = 10$$



Öyrənmə


Bir çox hallarda 10-dan kiçik iki ədədin cəmi 10-dan böyük ola bilər.

Məsələn, $8 + 5$. Bu halda toplananlardan böyük olanı 10-a tamamlamaqla cəmi daha asan tapmaq olar.




Bələdçi


10-a tamamlamaqla cəmi tapın.



a) $8 + 4 = ?$



b) $9 + 8 = ?$



Müstəqil iş





1. Boş xanalarda hansı ədədlər olmalıdır?

$6 + \square = 10$




$7 + \square = 10$

$5 + \square = 10$

$4 + \square = 10$



2. Gøy və qırmızı dairələrin ümumi sayını
10-a tamamlamaqla tapın. Uyğun misalları yazın.



3. 10-a tamamlamaqla cəmi tapın.

$9 + 2$

$7 + 9$

$7 + 5$

$8 + 7$

$9 + 6$

$5 + 8$

$4 + 8$

$5 + 9$

$9 + 8$

$3 + 8$

$4 + 7$


$9 + 4$

Məsələ həlli

4. Gülsümün 5 şarı var idi. Kloun ona 9 şar da verdi.
Gülsümün cəmi neçə şarı oldu?



5. Qatarda 8 vaqon var idi. Onlara 9 vaqon da qoşular. Qatarda cəmi neçə vaqon oldu?



6. Lalə 8, Samir isə 7 alma dərdid.
Lalə almalarının neçəsini Samirə versə,
Samirdə 10 alma olar?
Lalədə neçə alma qalar?



MƏSƏLƏLƏRİ HƏLL EDİN



- MƏSƏLƏNİ ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA


1. Samir 10 gilas və 3 ərik yedi. O, cəmi neçə meyvə yedi?



2. Mağazada günortaya kimi 12, günortadan sonra isə 5 qutu çay satıldı. Gün ərzində mağazada neçə qutu çay satıldı?



3. Aynur 8 sarı və 7 qırmızı muncuqdan qolbaq düzəltmək istəyir. Ona cəmi neçə muncuq lazımdır?



4. Soldakı səbətdə 8, sağdakı səbətdə isə bundan 4 dənə çox nar var. Sağdakı səbətdə neçə nar var?



5. Kitab rəfinə 12 kitab yerləşir. Elxanın 8 dərsliyi, 5 nağıl və heyvanlar haqqında 7 kitabı var. Onun fikrincə, dərslik və heyvanlar haqqında kitabları rəfə tam yiğmaq olar. Sizcə, Elxan doğrumu fikirləşir? O, hansı kitabları rəfə tam yiğə bilər?



LAYIHƏ

34 Toplamanın digər üsulları

Araşdırma-müzakirə




Qablardakı almaların hamısı səbətə yiğilarsa, səbətdə cəmi neçə alma olar?

- Almaları birlikdə saymadan bunu necə tapmaq olar?

Öyrənmə

Üç ədədi toplayarkən cəmi 10 olan iki ədəd varsa, əvvəlcə onları toplamaq daha asandır. Sonra isə 10-un üzərinə üçüncü toplananı əlavə etmək olar.

$$6 + 5 + 4 = 10 + 5 = 15$$



Üç toplanandan cəmi 10 olan ikisi yoxdursa,
bu üç ədədin cəmini necə tapmaq olar?


Yada sal!



Bələdçi


Kubların ümumi sayını tapmaq üçün uyğun misalları yazın.

Nümunə •




$$8 + 7 + 3 = 18$$

a)








b)



Müstəqil iş

1. Dairələrin ümumi sayını tapmaq üçün uyğun misalları yazın.



2. Cəmi tapın.

$5 + 5 + 5$

$7 + 4 + 3$

$7 + 2 + 8$

$9 + 3 + 1$

$4 + 3 + 10$

$12 + 2 + 5$

$11 + 4 + 3$


$9 + 2 + 4$

$10 + 3 + 5$

$6 + 8 + 4$



- İki ədədi toplayanda böyük ədədin üzərinə kiçik ədədi əlavə etməklə cəmi daha asan tapmaq olar.



3. Cəmi tapın.

$2 + 10$

$3 + 16$

$4 + 15$

$1 + 17$

$5 + 8$

$3 + 9$




- Ədəd oxunda irəli saymaqla məchul toplananı tapmaq olar.

$11 + \square = 15$



$11 + 4 = 15$

4. Qurbağanın hər addımı 1-ə bərabərdir. O neçə addım tullansa, yarpağın üstünə çatar? Toplamaya aid misal yazın.



5. Ədəd oxunda irəli saymaqla məchul toplananı tapın.

$13 + \square = 15$

$11 + \square = 16$


$9 + \square = 14$

$10 + \square = 20$




- Bəzən ədədin ikiqatından istifadə etməklə də cəmi hesablamaq olar.

6-nın ikiqatı



$$6 + 6 = 12$$

6-nın ikiqatından bir artıq



$$6 + 6 + 1 = 13$$



6. Şifahi hesablayın.

$$5 + 5$$

$$5 + 6$$

$$5 + 7$$

$$7 + 7$$

$$7 + 8$$

$$7 + 9$$

$$8 + 8$$

$$8 + 9$$

7. Cəmi müxtəlif üsullarla hesablayın.

$$4 + 4 + 10$$

$$7 + 7 + 3$$

$$5 + 6 + 6$$

$$8 + 2 + 8$$

$$5 + 9 + 5$$

Məsələ həlli

8. Verilmiş kvadratda sətir və sütun üzrə ədədlərin cəmi 15-ə bərabərdir. Boş xanalardakı ədədləri tapın.


2	7	
9	5	
		8

9. Elxan babası ilə səhər 6, günorta 6, axşamüstü isə 2 ağac əkdi. Onlar cəmi neçə ağac əkdirilər?




10. Tərəzinin gözləri bərabərləşib. Dəsmalın altında neçə birləşmiş kub var? Dəftərdə uyğun misalları yazın.

a)



b)



c)





ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Nöqtələrin ümumi sayını tapmaq üçün misallar yazın.

a)



b)



c)



d)



2. Uyğun misalları yazın.

- a) Yeddi və on iki ədədlərinin cəmini tapın.
- b) Səkkiz, iki və altı ədədlərinin cəmini tapın.
- c) Toplananlardan biri doqquz, cəm on üçdür. O biri toplananı tapın.
- d) Səkkiz ədədinin ikiqatına iki əlavə edin.

3. Cəmi tapın.

$10 + 2$

$7 + 10$

$15 + 2$

$8 + 11$

$9 + 4$

$5 + 6$

$10 + 5 + 3$

$13 + 3 + 2$

$6 + 3 + 4$

$5 + 5 + 8$

$6 + 7 + 5$

$4 + 8 + 6$

4. * yerinə ">", "<" və "=" işarələrindən hansı olmalıdır?

$11 + 2 * 7 + 5$

$9 + 6 * 8 + 8$

$10 + 7 * 14 + 3$


$5 + 6 + 3 * 17$

5. Bir yumurta qutusunda 7, o birində isə 4 yer boşdur. Əsmər nənə səbətdəki yumurtaları boş yerlərə yiğdiqdan sonra 6 yumurta artıq qaldı. Əvvəlcə səbətdə neçə yumurta var idi?




35 Ədədlərin çıxılması

Araşdırma-müzakirə



Açar sözlər

- 10-a qədər azaltma




Lalə qala düzəltmək üçün 14 kubdan 4-nü götürdü.

- Lalə qalan kubların sayını necə tapa bilər? Dəftərdə nöqtələrlə göstərin.


Öyrənmə

Çıxma əməlini geri saymaqla da yerinə yetirmək olar.

$$14 - 3 = 11$$





Geri saymaqla çıxma ədəd oxunda daha aydın təsvir edilir.



Çıxılan azalandakı təkliklərin sayından kiçik ola bilər. Məsələn, $16 - 4$. Bu halda fərqi tapmaq üçün azalanın təkliklərinin sayı çıxılan qədər azaldılır. Onluqların sayı isə olduğu kimi qalır.

$$16 - 4 = ?$$




$$\begin{array}{r} 16 \\ - 4 \\ \hline 12 \end{array}$$

XAYİH





Bələdçi

Təsvirlərə uyğun misallar yazın və həll edin.

Nümunə •



$$17 - 4 = 13$$



Müstəqil iş

1. Ədəd oxunda geri saymaqla fərqi tapın.


$$18 - 2$$

$$15 - 0$$

$$14 - 2$$

$$19 - 6$$

$$20 - 3$$



2. Misalları həll edin.

$$13 - 1$$

$$15 - 2$$

$$18 - 6$$

$$\begin{array}{r} 17 \\ - 3 \\ \hline \end{array}$$

$$19 - 5$$

$$17 - 6$$

$$19 - 8$$


$$\begin{array}{r} 18 \\ - 5 \\ \hline \end{array}$$

$$\begin{array}{r} 15 \\ - 4 \\ \hline \end{array}$$



- 16 ədədindən təkliklərin sayını çıxdıqda 10 alınır. Bu, ədədi 10-a qədər azaltmaq deməkdir.

$$16 - 6 = 10$$



- 16 ədədindən 10 çıxdıqda fərq təkliklərin sayına bərabər olur.

$$16 - 10 = 6$$



3. Fərqi tapın.

$$15 - 5$$

$$13 - 10$$

$$12 - 2$$

$$17 - 10$$

$$18 - 8$$

$$19 - 9$$

$$11 - 1$$

$$14 - 10$$

$$16 - 6$$

$$19 - 10$$



4. Verilən ədədləri 10-a qədər azaltmaq üçün uyğun misalları yazın.

13

16

14

18

19

5. Verilən ədədləri 10 vahid azaltdıqda neçə alınar? Uyğun misalları yazın.

15

13

10

20

17

6. Uyğun misalları yazın.


- a) On yeddi və dörd ədədlərinin fərqini tapın.
- b) Azalan on iki, çıxılan on ikidir. Fərqi tapın.
- c) Azalan on dörd, çıxılan dörd olarsa, fərqi tapın.
- d) Azalan on səkkiz, çıxılan on olarsa, fərqi tapın.

Məsələ həlli

7. Nağıl kitabından 16 səhifəsi var. Aynur onun 5 səhifəsini oxudu. Kitabın oxunmamış neçə səhifəsi qaldı?



8. Lalə çəmənlikdə 18 kəpənək sayıdı. Onlardan 10-u uçub getdi. Neçə kəpənək qaldı?



9. Samirin müxtəlif rəngdə 14 karandaşı var. O, çəkdiyi şəkli sarı, yaşıl və qırmızı karandaşlarla rənglədi. Samir neçə karandaşdan istifadə etmədi?



36 10-a qədər azaltmaqla çıxma

Araşdırma-müzakirə



Yarışda 11 atlı iştirak edirdi. Onlardan 1-i yarışı tərk etdi.

- Neçə atlı yarışa davam etdi? Bunu necə təsvir etmək olar?
- Yarışı 1 yox, 3 atlı tərk etsə idi, neçə atlı qalardı?



Öyrənmə

Çıxılan azalandı təkliklərin sayından böyük də ola bilər.

Məsələn, $13 - 4$.


Bu halda 10-a qədər azaltmaqla fərqi tapmaq olar.

$$13 - 4 = ?$$




13 ədədi
10-a qədər
azaldılır:

$$13 - \textcircled{3} = 10$$



4 vahid azaltmaq üçün
fərq daha 1 vahid
azaldılır:

$$10 - \textcircled{1} = 9$$




$$13 - 4 = 9$$


Bələdçi

Çıxılanı uyğun hissələrinə ayrıın və 10-a qədər azaltmaqla fərqi tapın.


Nümunə • $14 - 6 = ?$



$12 - 5 = ?$






$17 - 9 = ?$



Müstəqil iş

1. Təsvirlərə uyğun misalı yazın və 10-a qədər azaltmaqla fərqi tapın.



2. 10-a qədər azaltmaqla fərqi tapın. Bunun üçün boş xanalardakı ədədləri müəyyən edin.

$12 - 4$

$18 - 9$

$15 - 8$

$12 - \square = 10$

$10 - 2 = \square$

$12 - 4 = \square$

$18 - \square = 10$

$10 - 1 = \square$

$18 - 9 = \square$

$15 - \square = 10$

$10 - 3 = \square$

$15 - 8 = \square$

3. Misalları həll edin.

$11 - 2$

$11 - 4$

$12 - 5$

$17 - 8$

$14 - 5$

$15 - 7$

$11 - 6$

$13 - 6$

LAYİHƏ



4. Məchulu tapın.

$$15 - \boxed{ } = 7$$


$$17 - \boxed{ } = 10$$

$$13 - \boxed{ } = 3$$

$$11 - \boxed{ } = 3$$

Məsələ həlli

5. Lövhədə 10-a qədər azaltmaqla bəzi misallar səhv həll edilib. Səhvləri tapın və düzgün hesablayın.



6. Sinifdə 11 şagird şahmat dərnəyinə gedir. Musiqi dərnəyinə gedən şagirdlərin sayı isə onlardan 6 nəfər azdır. Neçə şagird musiqi dərnəyinə gedir?

7. Gecə dayanacaqda 14 maşın var idi. Gündüz onlardan bir neçəsi çıxdı və 7-si qaldı. Dayanacaqdan neçə maşın çıxmışdı?



8. Anarın bacısının 12 yaşı var. Anar bacısından 6 yaş kiçikdir. Anarın neçə yaşı var?

9. Elxan və Aynur hərəsi bir ədəd söylədi. Elxanın dediyi ədəd Aynurun dediyindən 7 vahid çoxdur. Aynur hansı ədədi söylədi?



DAYİH

MƏSƏLƏLƏRİ HƏLL EDİN



- MƏSƏLƏNİ ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA

1. Avtobusda 13 sərnişin var idi. Dayanacaqda onlardan 6-sı düşdü. Avtobusda neçə sərnişin qaldı?

2. Qutu 8 karandaş tutur. Lalə masadakı karandaşları bu qutuya yiğmaq istədi. Qutu dolduqdan sonra yerdə neçə karandaş qalar?



3. Uşaqların alma səbətləri qarışiq düşdü. Onların səbətlərini tapın.



Səbətimdə
11 alma var.



Səbətimdəki almalar
səninkindən 5 dənə azdır.



4. Novruz bayramında Əsmər nənə 14 yumurta boyadı. O, yumurta döyüşdürmək üçün hər uşağa birini verdikdən sonra 6 yumurta qaldı. Nənə neçə uşağa yumurta verdi?



5. Rəfdə 15 nağıl kitabı vardı. Səbinə onlardan bir neçəsini oxudu. Rəfdə Səbinənin oxumadığı 9 kitab qaldı. Səbinə neçə kitab oxumuşdu?



6. Elxanın 13 oyuncaq maşını var. Bu, Samirin maşınlarından 4 ədəd çoxdur. Samirin neçə maşını var?



LAYTH

37 Toplama və çıxmanın əlaqəsi

Araşdırma-müzakirə





Uşaqlar qırmızı və ağ gül əkmək üçün cəmi 14 çala qazdılar.

- Hər güldən neçə dənə əkmək olar?
- Hər güldən neçə dənə əksələr, onların sayı bərabər olar?

Öyrənmə

Ədəd üçlüyündə tam və onun hissələri toplama və çıxma əməlləri ilə əlaqəlidir.



$$9 + 7 = 16$$

$$7 + 9 = 16$$


$$16 - 9 = 7$$

$$16 - 7 = 9$$

Bələdçi

Toplama və çıxmanın əlaqəsinə aid misallar yazın.

Nümunə:




$$8 + 6 = 14$$

$$6 + 8 = 14$$

$$14 - 8 = 6$$

$$14 - 6 = 8$$




$$\square + \square = \square$$

$$\square + \square = \square$$

$$\square - \square = \square$$

$$\square - \square = \square$$



$$\square + \square = \square$$

$$\square + \square = \square$$

$$\square - \square = \square$$

$$\square - \square = \square$$

LAYIHƏ

Müstəqil iş

1. Toplama və çıxmanın əlaqəsinə aid misallar yazın.

$$\begin{array}{cc} 15 \\ 6 & 9 \end{array}$$

$$\begin{array}{cc} 12 \\ 5 & 7 \end{array}$$

$$\begin{array}{cc} 17 \\ 9 & 8 \end{array}$$

2. Boş xanalardakı ədədləri tapın.

$$\begin{aligned} 10 + 4 &= \square \\ 4 + \square &= 14 \\ \square - 4 &= 10 \\ 14 - \square &= 4 \end{aligned}$$

$$\begin{aligned} 6 + \square &= 13 \\ 7 + 6 &= \square \\ \square - 6 &= 7 \\ 13 - \square &= 6 \end{aligned}$$

$$\begin{aligned} 9 + \square &= 18 \\ \square + 9 &= 18 \\ 18 - \square &= 9 \\ \square - 9 &= 9 \end{aligned}$$



3. Verilmiş ədədlərdən tam və onun hissələrini əmələ gətirən ədəd üçlüyünü müəyyən edin. Ədəd üçlüyündən istifadə edərək toplama və çıxmaya aid uyğun misallar yazın.

a) 7, 8, 10, 15

b) 5, 9, 12, 14

c) 7, 18, 8, 10

- Tərəzinin hər iki gözündə eyni əşyadan bərabər sayıda olarsa, tərəzinin gözləri bərabərləşər.



$$8 = 11 - \square$$

$$8 = 11 - 3$$



Sağ gözdən 3 kub götürdükdə tərəzinin gözləri bərabərləşər.

Kubları əlavə etməklə bu tərəzinin gözlərini necə bərabərləşdirmək olar? Uyğun misalı yazın.

Fikirləş!



4. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub götürmək və ya əlavə etmək lazımdır? Boş xanalara uyğun ədədləri yazın.

$$\begin{aligned} 12 - \square &= 5 \\ 12 &= \square + 5 \end{aligned}$$

$$\begin{aligned} 9 + \square &= 15 \\ 9 &= 15 - \square \end{aligned}$$

$$\begin{aligned} 17 - \square &= 10 \\ 17 &= \square + 10 \end{aligned}$$

HƏYƏT

Məsələ həlli

5. Bəzi misalların cavabları səhv yazılıb. Səhvləri düzəldin. Toplama, yaxud çıxma ilə cavabınızı yoxlayın.

$$\begin{aligned}12 + 2 &= 10 \\13 - 4 &= 10 \\15 - 0 &= 15 \\7 + 8 &= 14 \\11 + 7 &= 18\end{aligned}$$

6. Lalə bağçadan dərdiyi çiçəklərdən 7-sini Aynuraya verdi. Qalan 9 çiçəyi isə güldana qoydu. Lalə neçə çiçək dərmişdi?



7. Səhər mağazada 15 qutu çay var idi. Günortayadək 7 qutu satıldı. Satıcı 9 qutu qaldığını düşündü. O, düzgün düşünürmü? Bunu necə yoxlamaq olar?




Oyun

“Ədəd üçlüyünü tamamla”

Oyunçu sayı: 2 və ya daha çox

Ləvazimat:

- Şəkildəki nümunəyə uyğun vərəqlər
- “Tam” və “Hissə” sözləri yazılmış kartların hərəsindən 10 ədəd:
 - “Tam” yazılmış 10 kartın arxasına 11-dən 20-yə qədər ədədlər yazılır.
 - “Hissə” yazılmış 10 kartın arxasına 1-dən 10-a qədər ədədlər yazılır.



Oyunun qaydası:

- Kartlar üzüşağı düzülür və qarışdırılır.
- Hər oyunçu bir “Tam” və bir “Hissə” yazılmış kart açır.
- Kartlardakı ədədlərdən istifadə edərək vərəqdə ədəd üçlüyünü yazır.
- Onun altında isə uyğun misalları yazır.

Düzgün və tez yazan oyunçu qalib gəlir.





- MƏSƏLƏNİ ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA

İKİADDIMLI MƏSƏLƏLƏR

Nümunə

Budağa 11 sərçə qondu.

- Onlardan 3-ü uçub getdi. Budaqda neçə sərçə qaldı?
- Sonradan budağa 4 sərçə də qondu. Budaqda cəmi neçə sərçə oldu?



Addım 1. Budaqda neçə sərçə qaldı?

$$11 - 3 = 8$$

Addım 2. Budaqda cəmi neçə sərçə oldu?

$$8 + 4 = 12$$

Cavab: budaqda cəmi 12 sərçə oldu.



Hər addım üçün misal yazımaqla məsələləri həll edin.

1. Avtobusda 11 sərnişin var idi.

- Birinci dayanacaqda 3 sərnişin də mindi. Avtobusda neçə sərnişin oldu?
- İkinci dayanacaqda 6 sərnişin düşdü. Avtobusda neçə sərnişin qaldı?



2. Aynur bağdan 12 armud dərib qaba yiğdi.

- O, armudların 8-ni Samirə verdi. Qabda neçəsi qaldı?
- Aynur yenidən bağdan 5 armud da dərib qaba qoydu. Qabda neçə armud oldu?



3. İdman yarışında 15 uşaq qaçırdı.

- Yolun yarısında 4 uşaq yorulub ~~yarışdan~~ çıxdı. Neçə uşaq qaldı?
- Finişədək 3 uşaq da yarışı tərk etdi. Finişə neçə uşaq çatdı?

LAYİH



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Misalları həll edin.

$13 + 4$

$5 + 10$

$12 - 7$

$2 + 14$

$\underline{18}$

$\underline{16}$

$15 - 3$

$12 - 8$




$14 - 14$

$18 - 0$




$\underline{7}$

$\underline{5}$

2. Toplama və çıxmanın əlaqəsinə aid misallar yazın.



3. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək, yaxud götürmək lazımdır? Dəftərdə uyğun misalları yazın.



4. Masaın ətrafına qonaqlar üçün 12 stul düzülmüşdü. Hamı əyləşəndən sonra 3 stul boş qaldı. Masa arxasında neçə qonaq əyləşdi?

5. Uşaqlar meşəyə göbələk yiğmağa getdilər. Samir Səbinədən 4 göbələk çox yiğdi. Samir 12 göbələk yiğdisə, Səbinə neçə göbələk yiğmişdi?



6. Səbətdə 17 yumurta vardı. Birinci yumurta qutusunda 4, ikincidə isə 5 yer boşdur. Əsmər nənə yumurtaları boş yerlərə yiğandan sonra səbətdə neçə yumurta qalar?



ƏDƏDLƏR (100-ə qədər). PULLAR



Hazırıqmı?

- Mağazadakı məktəb ləvazimatlarının qiymətlərini söyləyin.
- 20 qəpik pula neçə dəftər almaq olar?
- Elxanın anası qiyməti 4 manat olan fırça dəsti aldı. O, satıcıya 10 manatlıq verdi. Satıcı nə qədər pul qaytarmalıdır?

LAYIHƏ

38 100-ə qədər sayma

Araşdırma-müzakirə


“Nərdivan” oyunu

Oyunçu sayı: 2 və daha çox

Ləvazimat: zər və oyunçu sayı qədər rəngli düymələr

Oyunun qaydası:

- Düymələr başlangıç xanaya qoyulur. Hər oyunçu növbə ilə zər atır. Düşən xal qədər irəli sayıv və düyməsini uyğun xanaya qoyur. Düymə nərdivan olan xanaya düşərsə, onu nərdivanın digər ucunun olduğu xanaya keçirir. Hər oyunçu 4 dəfə zər atır. Nəticədə ən böyük ədədə çatan oyunçu qalib gəlir.



Açar sözlər

- yüzlük kart
- iyirmi bir

Öyrənmə

1-dən 100-ə qədər

ədədləri yüzlük kartda belə təsvir etmək olar. Burada ədədlər:

- soldan sağa – bir-bir,
- yuxarıdan aşağıya isə on-on artır.

Məsələn, 53 ədədindən 1 vahid kiçik ədəd 52, 1 vahid böyük ədəd 54, 10 vahid kiçik ədəd 43, 10 vahid böyük ədəd isə 63 ədədidir.

	+1	+1	+1	+1	+1	+1	+1	+1	+1	+1
+10	1	2	3	4	5	6	7	8	9	10
+10	11	12	13	14	15	16	17	18	19	20
+10	21	22	23	24	25	26	27	28	29	30
+10	31	32	33	34	35	36	37	38	39	40
+10	41	42	43	44	45	46	47	48	49	50
+10	51	52	53	54	55	56	57	58	59	60
+10	61	62	63	64	65	66	67	68	69	70
+10	71	72	73	74	75	76	77	78	79	80
+10	81	82	83	84	85	86	87	88	89	90
+10	91	92	93	94	95	96	97	98	99	100

On
İyirmi
Otuz
Qırx
Əlli
Altmış
Yetmiş
Səksən
Doxsan
Yüz

Bələdçi

Yüzlük karta əsasən uyğun ədədləri müəyyən edin.

Nümunə •

27 ədədindən:

- 1 vahid kiçik – 26
- 10 vahid kiçik – 17
- 1 vahid böyük – 28
- 10 vahid böyük – 37

a)

38 ədədindən:

- 1 vahid kiçik
- 10 vahid kiçik
- 1 vahid böyük
- 10 vahid böyük

b)

89 ədədindən:

- 1 vahid böyük
- 10 vahid böyük
- 1 vahid kiçik
- 10 vahid kiçik

Müstəqil iş

1. Aşağıda yüzlük kartın hissələri göstərilib. Boş xanalardakı ədədləri tapın.

34	35	36	
44			47
54	55	56	

57	58	59	
67	68		70
		79	80

71			74
81		83	84
91		93	94

77	78		80
		89	
97		99	100

22			
	33		


2. Yüzlük kartdan istifadə etməklə ədədləri söyləyin:

- a) 17-dən sonrakı ilk 4 ədəd
- b) 33-dən sonrakı ilk 3 ədəd
- c) 45-dən əvvəlki ilk 2 ədəd

- d) 50-dən sonrakı ilk 7 ədəd
- e) 67-dən sonrakı ədəd
- f) 33-dən əvvəlki ilk 4 ədəd


• İki-iki sayma

21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50



• Beş-beş sayma

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30





3. İki-iki sayıñ. Cəmi neçə gilas var?




4. Beş-beş sayıñ. Cəmi neçə xal var?




5. Hər qutuda on şam var. On-on saymaqla şamların ümumi sayını tapın.




6. İki-iki saymaqla buraxılmış ədədləri tapın.



7. Beş-beş saymaqla buraxılmış ədədləri tapın.



8. On-on saymaqla buraxılmış ədədləri tapın.



Məsələ həlli

9. Samir hər gün naşıl kitabının 5 səhifəsini oxuyur. O, 7 gündə neçə səhifə oxuyar?

10. Səbinə hərəsində 10 ədəd olan 4 peçenye qutusu aldı. Aldığı qutuları açıb peçenyləri qaba yiğdi. Qabda neçə peçenye oldu?



39 Onluq və təklik

Araşdırma-müzakirə



Lalə muncuqlardan bir neçə qolbaq düzəltmək istədi. 10 muncuqdan bir qolbaq düzəlir.

- Lalə 34 muncuqdan neçə qolbaq düzəldə bilər?
- Neçə muncuq artıq qalar?

Açar sözler

- rəqəm
- ikirəqəmli ədəd

Öyrənmə

Ədədləri yazmaq üçün rəqəmlərdən istifadə edilir.


Rəqəmlər bunlardır: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9.

İki rəqəmlə yazılan ədədlər ikirəqəmli ədədlərdir.


İkirəqəmli ədədlərdə sağdan birinci rəqəm

təkliklərin, ikinci rəqəm isə onluqların sayını göstərir.

Məsələn, 47 ədədində 4 onluq və 7 təklik var.



Onluqlar	Təkliklər
4	7




- İkirəqəmli ədədin ilk rəqəmi 0 ola bilməz. Məsələn, 03 yazılışı 3 ədədi kimi başa düşülür və birrəqəmlidir. 30 isə ikirəqəmli ədəddir.

Bələdçi

Dairələrin sayına uyğun onluq və təklikləri yazın.

Nümunə •




Onluqlar	Təkliklər
2	3

2 onluq 3 təklik


DAYIİH



a)



b)








Müstəqil iş

1. Çöplərin sayına uyğun ədədləri dəftərdə yazın.



2. Ədədləri onluq və təkliklərinə ayırmaqla ədəd üçlüyündə təsvir edin.



3. Rəqəmləri eyni olan bir neçə ikirəqəmli ədəd yazın.

Bu ədədlərdə neçə onluq və təklik olduğunu qeyd edin.

Məsələ həlli

4. Anar yumurtaları 10 yerlik qutulara yığıdı. 3 qutu dolduqdan sonra səbətdə 8 yumurta artıq qaldı. Əvvəl səbətdə nə qədər yumurta vardı?



5. İkirəqəmli ədəddə 3 təklik var. Onluqların sayı təkliklərin sayıından 1 vahid çoxdur. Bu hansı ədəddir?



6. Aynur fikrində ikirəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi 3-ə bərabərdir. Bunlar hansı ədədlər ola bilər?

40 Qəpik, manat

Araşdırma-müzakirə



Samirin üç 5 qəpikliyi,
Aynurun isə bir 20 qəpikliyi var.
• Sizcə, kimin pulu çoxdur?

Öyrənmə

Nəsə almaq üçün qəpik və kağız pullardan istifadə olunur.

QƏPİKLƏR		MANATLAR	
1 qəpik	10 qəpik	1 manat	20 manat
3 qəpik	20 qəpik	5 manat	50 manat
5 qəpik	50 qəpik	10 manat	100 manat

$$1 \text{ manat} = 100 \text{ qəpik}$$

Qəpik qısa olaraq "qəp", manat isə "man" kimi yazılır.
Manat ₣ simvolu ilə də göstərilir.

Bələdçi

4, 8 və 11 qəpik pulu iki dənə qəpik pulla necə düzəltmək olar?

Uyğun misallar yazın.

Nümunə •

4 qəpik



$$1 \text{ qəp} + 3 \text{ qəp} = 4 \text{ qəp}$$

a)




b)



Müstəqil iş


1. Samir və Lalənin neçə qəpik pulu var?



2. Hər pul qabında cəmi nə qədər pul var?
Uyğun misalları yazın.



3. Hansı pul qabında daha çox pul var? Uyğun misalları yazın.



- Qiyməti 10 qəpik olan karandaşın pulunu müxtəlif qəpiklərlə ödəmək olar.



4. "?" işarəsinin yerinə hansı ədədlər olmalıdır?

a) birlikdə bir ? manatlığa bərabərdir.

b) qəpiklikləri birlikdə bir qəpikliyə bərabərdir.

Məsələ həlli

5. Samir 16 manat kağız pullar yığmışdı. Pullardan biri 5 manatlıqdır. Samirin qalan pulları neçə manatlıqlar ola bilər?

6. Uşaqlardan kimin fikri doğrudur?

Mənim üç dənə qəpik pulum var. Onların cəmi 17 qəpiyə bərabərdir.



XAYİH
Üç dənə qəpik puldan 17 qəpik düzəltmək olmaz.

41 Alış-veriş

Araşdırma-müzakirə



Meyvəli
8 qəpik



Südlü
9 qəpik




Şokoladlı
10 qəpik

Samir və Aynur hərəyə bir dondurma almaq istədilər. Pul qabındaki pullar satışda olan hansı dondurmalardan almağa çatar?

Öyrənmə

Malı almaq üçün onun qiyməti qədər pul ödəmək lazımdır. Adətən, bu qiymət malın üzərində yazılır.



Bələdçi

Oyuncaqları almaq üçün cəmi nə qədər pul ödəmək lazımdır?

Nümunə •




7 qəp



11 qəp

$$11 \text{ qəp} + 7 \text{ qəp} = 18 \text{ qəp}$$



Müstəqil iş

1. Bir alma 6 qəpiyə, bir armud isə 7 qəpiyədir. 2 alma və 1 armud üçün nə qədər pul ödəmək lazımdır?



- Verilən pul malın qiymətindən çox olarsa, bu puldan malın qiyməti çıxılır, qalan pul geri qaytarılır.



$$10 \text{ qəp} - 7 \text{ qəp} = 3 \text{ qəp}$$




Verilən pul

Malın qiyməti

Qalan pul

2. Pul qabındaki pula ləvazimatlardan birini alsanız, satıcı nə qədər pul qaytarar?



15 qəp



9 qəp



10 qəp

Məsələ həlli

3. Elxan yiğdiği 6 manat pulu anasına verdi. Anası ona qiyməti 19 manat olan idman ayaqqabısı aldı. Anası Elxanın puluna neçə manat əlavə etdi?



19 ₣

4. Samir, Anar və Səbinə kitab almaq istədilər. Samir və Anarın hərəsinin 3 manat pulu var. Qiyməti 8 manat olan kitabı almaq üçün Səbinə nə qədər pul əlavə etməlidir?



5. Lalə 16 qəpiyə iki məktəb ləvazimatı aldı.

- O, satıcıya 20 qəpik pul verdi. Satıcı ona nə qədər pul qaytarmalıdır?
- O, hansı ləvazimatları ala bilərdi?



7 qəp



11 qəp



9 qəp



5 qəp

LAYİHƏ



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Aşağıda yüzlük kartın hissələri göstərilib. Boş xanalardakı ədədləri tapın.


51	52	53		55
61		63		65
71	72		74	
		83	84	

21	22	23		25
	32		34	35
41			44	
	52	53		55



41	42		44	45
51		53		
61		63	64	
	72			75

66	67		69	70
	77		79	
86		88		90
96	97	98		100

2. İki-iki, beş-beş, yaxud on-on sayın.



3. Ədəd oxundan istifadə etməklə boş xanalardakı ədədləri müəyyənləşdirin.



4. Lalə 30-dan başlayaraq irəli beş-beş sayıdı. O, 54 ədədində dayandı. Sizce, Lalə düzgün saydımı? İzah edin.

5. Ad gününə bir neçə qutu keks alındı. Hər qutuda 10 keks var. Gələn uşaqlara 2 dolu qutu və əlavə 3 dənə keks paylandı. Hər uşağa 1 keks verildi. Ad gününə neçə uşaq gəlmışdı?



6. Samir və Elxan hərəyə bir kökə aldılar.

Onlar cəmi nə qədər pul ödədilər?




7. Anar, Lalə və Səbinə birlikdə Aynurun ad gününə tort almaq istədilər. Onların hərəsinin 6 manat pulu var. Ballı tort 17 manat, meyvəli 18 manat, şokoladlı isə 20 manatdır. Onların pulu hansı tortlardan almağa çatar?



8. Lalə hər birinin qiyməti 8 qəpik olan pozan və karandaşyonan aldı. O bu məbləği pul qabındaki hansı qəpikliklərlə ödəyə bilər?



9. Lalənin anası şəkildə göstərilən ərzaqları aldı.
• Ərzaqların ümumi qiyməti nə qədərdir?
• O, satıcıya 20 manatlıq pul verdi.
Satıcı nə qədər pul qaytarmalıdır?



10. Samirin bir 5 qəpikliyi və bir 10 qəpikliyi var. O, qiyməti 7 qəpik olan iki karandaş aldı.
• Samir iki karandaş üçün cəmi nə qədər pul ödəməlidir?
• O, bütün pulunu verərsə, satıcı ona nə qədər pul qaytarar?



11. Elxanın 3 manat, Anar və Lalənin hərəsinin 4 manat pulu var. Onlar qiyməti 9 manat olan pitsa aldılar. Onların nə qədər pulu artıq qalar?



ÖLÇMƏ. MƏLUMATLARIN TƏSVİRİ



Hazırıqmı?

- Hansı satıcının karşısındakı növbə daha uzundur?
- Bir qarpız ağırdir, yoxsa bir alma?
- Vedrə daha çox süd tutur, yoxsa butulkə?
- Bazarda insanlar günün hansı vaxtı alış-veriş edirlər?
- Hansı meyvələrin qiyməti eynidir?

42 Uzun, qısa

Araşdırma-müzakirə

Nənə Aynur və Elxana şərf toxudu.

- Kimin şərfi daha uzundur?
- Bunu necə müəyyən etmək olar?



Açar sözlər

- uzun, qısa
- hündür, alçaq
- ölçü vahidi
- qarış, ayaq, addım

Öyrənmə

Əşyaları uzunluqlarına görə müqayisə etmək olar.

Qıсадır



Uzundur



Əşyaların uzunluğunu ölçməklə tapmaq olar. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. Gøy karandaşın uzunluğu 5, qırmızının isə 7 kubadır. Burada uzunluğun ölçü vahidi kimi kubdan istifadə olunur.





$5 < 7$ olduğu üçün gøy karandaş qırmızı karandaşdan qıсадır.

Bələdçi

Zolaqları uzunuqlarına görə müqayisə edin.

Nümunə •



$3 > 2$

Göy zolaq sarı zolaqdan uzundur.

a)



b)



Müstəqil iş

1. Gözəyari ölçməklə uzundan qısaya sıralayın.



b)



2. Sizcə, kimin cavabı doğrudur? Təxmini müəyyən edin.

Şəkildəki fırçanın
uzunluğu 4 kuba
bərabərdir.



Şəkildəki fırçanın
uzunluğu 6 kuba
bərabərdir.



- Uzunluğu müxtəlif ölçü vahidləri – qarış, ayaq, addım ilə də ölçmək olar.



qarış




ayaq



addım

3. Şəkildəki əşyaların uzunluğunu hansı ölçü vahidləri ilə ölçmək olar?



Məsələ həlli

4. Uşaqlar lentin uzunluğunu təxmin etdilər. Onlardan kimin fikri düzgün cavaba daha yaxındır?



8 qısqac



5 qısqac




Samir




Səbinə

Anar

5. Diş fırçasının qabının uzunluğu 6 kuba bərabərdir. Şəkildəki diş fırçası bu qaba yerləşərmi?



6. Lalənin qələminin uzunluğu 5 kuba bərabərdir. Hansı qələm Lalənin ola bilər?




Oyun

“Kim düz tapar?”

Oyunçu sayı: 2 və ya daha çox

Ləvazimat: qısqaclar, birləşən kublar



Oyunun qaydası:

1. Otaqda ölçmək mümkün olan bir əşya və uyğun ölçü vahidi (qısqac, kub, qarış, ayaq) seçilir.
2. Oyunçular əşyanın uzunluğunu təxminini müəyyənləşdirir və qeyd edirlər.
3. Seçilmiş ölçü vahidi ilə əşyanın uzunluğu ölçülür.
4. Düzgün cavaba daha yaxın fikir söyləyən oyunçu 1 xal qazanır.

TƏXİH
Oyunu bir neçə dəfə tekrarlamaq olar.

43 Santimetr

Araşdırma-müzakirə




Lalə şəkil albomunu bəzəmək üçün kənarını qarışla ölçdü. O, Samirdən uzunluğu 3 olan lent kəsməyi xahiş etdi. Samir 3 qısqac uzunlığında lent kəsdidi. Lalə bu lentin qısa olduğunu gördü.

- Sizcə, lentin qısa olmasının səbəbi nədir?
- Eyni ölçü vahidindən istifadə etmək nə üçün lazımdır?

Öyrənmə

Santimetr ümumi uzunluq vahidlərindən biridir. Qısa olaraq "sm" kimi yazılır. Xətkeşdən istifadə etməklə əşyaların uzunluğunu santimetrlə ölçmək olar.





- Xətkeşin 0 nöqtəsini əşyanın bir ucuna qoyun.
- Xətkeş əşya boyunca tutun.
- Əşyanın digər ucunu göstərən ədəd onun santimetrlə uzunluğunu bildirir.

Əşyanın bu ucu xətkeşdəki ədədlər arasına düşə də bilər. Bu halda onun uzunluğunu təxminini olaraq ən yaxın ədəd götürmək olar.

Bələdçi

Əşyaların uzunluğu neçə santimetrdir?




Müstəqil iş




1. Zolaqların uzunluğunu xətkeşlə ölçün. Onları uzundan qısaya sıralayın.



2. Verilən lentedən 4 sm kəsildi. Qalan lentin uzunluğunu tapmaq üçün misal yazın.



- Xətkeşdən istifadə etməklə müəyyən uzunluqlu xətt, yəni parça çəkmək olar.



3. Parçanın uzunluğunu ölçün. Dəftərdə uyğun parçaları çəkin:

- bu parça ilə eyni uzunluqda;
- bu parçadan 2 sm qısa;
- bu parçadan 3 sm uzun.

Məsələ həlli

4. Aynur uzunluğu 8 sm və 5 sm olan iki zolağı uc-ucə birləşdirdi. Alınan zolağın uzunluğunu tapın.

5. Gök və sarı zolaqlar eyni uzunluqdadır. Lalə bu iki zolağı uc-ucə qoyub yapışdırmaq istədi. İki zolağın birlikdə uzunluğu neçə santimetr olar?



6. Qırmızı zolaq yaşıldan 5 sm qıсадır. Yaşıl zolağın uzunluğunu tapmaq üçün misal yazın. Cavabı necə yoxlamaq olar?



44 Ağır, yüngül

Araşdırma-müzakirə

Kitab ağırıdır.



Kitab yüngüldür.



- Nə üçün Lalə və Anar fərqli fikirlər söyləyirlər?

Açar sözlər

- ağır, yüngül
- tərəzi
- kütlə
- kilogram (kq)

Öyrənmə

Əşyaları ağırlıqlarına görə müqayisə etmək olar. Məsələn, kərpic lələkdən ağırıdır.



Əşyaların ağırlığını tərəzi vasitəsilə də müqayisə etmək olar.



Top şardan ağırıdır.



Oyuncaqların ağırlığı bərabərdir.

Fikirləş!

Tərəzinin yuxarı gözü ağır əşyani göstərir, yoxsa yüngül?




Bələdçi

Hansı oyuncaq ağırıdır?

Nümunə •


Ayının ağırlığı 6, tülkünün ağırlığı isə 4 kuba bərabərdir.
 $6 > 4$ olduğu üçün ayı tülküdən ağırıdır.



a)






b)





Müstəqil iş

1. Hədiyyə qutularından ən ağırını və ən yüngülünü müəyyən edin.




- Əşyaları tərəzidə çəkməklə onların kütləsini bilmək olar. Kütlə çox vaxt kilogramla ölçülür. Qısa olaraq “kq” kimi yazılır.



Yemişin kütləsi 1 kilogramdır.


2. Ərzaqların kütləsini müəyyən edin.





Məsələ həlli

3. Uşaqlar bağdan sarı, qırmızı və yaşıl alma dərib səbətlərə yiğdilar. Səbətləri tərəziyə qoydular. Ən ağır səbət neçə kilogramdır?

- Səbətlərin birlikdə ağırlığı neçə kilogramdır?
- Yaşıl almalar sarılardan neçə kilogram ağırdır?



4. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kilogram daş əlavə olunmalıdır?



45 Tutum

Araşdırma-müzakirə

Qutuda
bir stəkan
şirə var.



Qutuda
yarım stəkan
şirə var.



Açar sözlər

- tutum
- dolu
- yarı dolu
- boş
- litr (*l*)

Səbinə və Anar eyni meyvə şirəsindən hərəyə bir qutu alıb stəkanlara tökdülər.

- Uşaqlar niyə fərqli fikirlər söylədilər?
- Kimin stəkanı daha çox şirə tutur?

Öyrənmə

Ölçüləri böyük olan qabların tutumu da çox olur.

Qabların tutumunu ölçmək üçün kiçik qablardan istifadə etmək olar.



Sarı vedrə 4, qırmızı vedrə isə 6 suqabı qədər su tutur. Buna görə də qırmızı vedrənin tutumu daha çoxdur.

Bələdçi

Qazanların tutumu 2, 4, 6 və 9 suqabının tutumuna bərabərdir.

Hansı qazanın nə qədər su tutduğunu tapın.

Nümunə •



Müstəqil iş

1. Stəkanları doludan boşa doğru olmaqla sıralayın.



- Qabların tutumunu ölçmək üçün litrdən istifadə olunur və qısa olaraq "l" kimi yazılır.

1 litr



1 litrdən az



1 litrdən çox



2. Vedrələrin tutumu suqabları ilə təsvir olunub.

- Hər vedrə neçə litr su tutur?
- Qırmızı vedrə sarıdan neçə litr çox su tutur?
- Üç vedrə birlikdə neçə litr su tutur?



Məsələ həlli

3. Bidon 10 l süd tutur.

Dolu bidondan tutumu 7 l olan vedrəni süd töküb doldurdular. Bidonda neçə litr süd qaldı?



4. Samovarın tutumu 12 l-dir.

5 l su tutan vedrəni iki dəfə doldurub boş samovara tökdülər. Samovarın dolması üçün əlavə neçə litr su tökmək lazımdır?



MƏSƏLƏLƏRİ HƏLL EDİN



- MƏSƏLƏNI ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA

1. Zolağı əmələ gətirən parçaların uzunluğunu xətkeşlə ölçün. Zolağın ümumi uzunluğunu hesablamaq üçün üçtoplananlı misallar yazın.

a)

b)


2. Lalə hədiyyə qutusunu lentlə bəzədi. O, lentin birindən 5 sm kəsdikdən sonra həmin lentdən 4 sm qaldı. Lalə şəkildəki hansı lentdən istifadə etdi?



3. Yemiş və qarpızın kütləsini tapın.



4. 5 l su tutan vedrəni iki dəfə doldurub boş akvariuma tökdülər. Onun dolması üçün daha 4 l su tökmək lazımdır. Akvarium neçə litr su tutur?



5. Bidon 10 l, vedrə 6 l süd tutur. Vedrəni iki dəfə südlə doldurub boş bidona tökdülər. Bidon dolandan sonra vedrədə neçə litr süd qalar?

46 Gün, həftə, ay

Araşdırma-müzakirə



Açar sözlər

- səhər
- günorta
- axşam
- gecə



əvvəl

sonra

- Şəkildə ilin hansı fəсли və günün hansı vaxtı təsvir edilib?
- Bu fəsildən əvvəl hansı fəsil olmuşdu?

Öyrənmə

Günün vaxtlarını bildirmək üçün **səhər**, **günorta**, **axşam**, **gecə** kimi sözlərdən istifadə olunur.

səhər



günorta



axşam



gecə



Bələdçi

Hadisələrin təxmini vaxtını müəyyən edin.

Nümunə •





səhər




Müstəqil iş

1. Əvvəl nə olub, sonra nə? Uyğunluğu müəyyən edin.



2. Şəkildəki hadisələri günün vaxtına görə sıralayın.



- 1 həftə 7 gündən ibarətdir. Həftənin günləri bir-birini əvəzləyir. Bazar günü bitəndən sonra yenidən bazar ertəsi başlanır.



1-ci gün 2-ci gün 3-cü gün 4-cü gün 5-ci gün 6-ci gün 7-ci gün




3. Suallara cavab verin.

- Bu gün həftənin hansı günüdür?
- Sabah həftənin hansı günü olacaq?
- İki gün sonra hansı gün olacaq?
- Dünən həftənin hansı günü idi?
- İki gün əvvəl həftənin hansı günü idi?
- Həftənin sonuncu günü hansıdır?
- Şənbə gününə neçə gün qalıb?
- Həftədə neçə gün dərsə gedirsiniz?

4. Dərs cədvəlinizə əsasən, riyaziyyat dərsləri həftənin hansı günləri olur?



- Günlər ayları, aylar isə il əmələ gətirir.
- 1 il 12 aydan ibarətdir. İlin ilk ayı yanvar, son ayı isə dekabrdır.
- 1 ildə 4 fəsil, hər fəsildə isə 3 ay var.



5. Suallara cavab verin.

- İndi hansı aydır?
- 2 ay sonra hansı ay olacaq?
- Yanvardan 3 ay sonra hansı aydır?
- Sentyabrdan 2 ay əvvəl hansı aydır?

Məsələ həlli

6. Aynur həftənin çərşənbə, cümə və bazar günlərindən başqa, qalan bütün günlərdə rəsm dərnəyinə gedir. O, həftənin neçə günü rəsm dərnəyinə gedir?



7. Anar yay fəslinin hər ayında 2 kitab, qalan ayların hər birində isə 1 kitab oxudu.

- Anar yayda neçə kitab oxudu?
- Anar ilboyu cəmi neçə kitab oxudu?

8. Elxan məktəbə Lalədən əvvəl gəldi.

Samir Lalədən sonra, amma Aynurdan əvvəl gəldi. Məktəbə birinci və sonuncu kimlər gəldi?



47 Saat

Araşdırma-müzakirə



Samir və Anar futbol oynamaq üçün bazar günü meydançada görüşməli idilər. Əvvəl Samir gəldi. Bir qədər gözləyib getdi. Sonra isə Anar gəldi. Hər ikisi meydançaya gəlsə də, onlar görüşə bilmədilər.


- Onlar niyə görüşə bilmədilər?
- Onlar görüşə bilmək üçün nə etməli idilər?

Açar sözlər

- saat
- əqrəb
- tamam

Öyrənmə

Günün vaxtını dəqiq bilmək üçün saatdan istifadə olunur. Uzun əqrəb 12-nin üstündə olanda "Saat tamamdır" deyilir.
Məsələn, şəkildəki saat 7 tamamı göstərir.



Saat 7 tamamdır.

Bir gün 24 saatdır.

1 gün

1	2	3	4	5	6	7	8	9	10	11	12
1	2	3	4	5	6	7	8	9	10	11	12

24 saat


Bələdçi

Saat neçədir?

Nümunə •



Saat 1 tamamdır.



Müstəqil iş

1. Uyğunluğu müəyyən edin.

Saat 11 tamamdır.





Saat 2 tamamdır.





Saat 8 tamamdır.



2. Saatler üç saatdan sonra neçəni göstərər?



3. Saatler iki saat əvvəl neçəni göstərirdi?



Məsələ həlli

4. Hansı hadisə əvvəl, hansı sonra baş vermişdir?

Birinci hadisədən neçə saat sonra ikinci hadisə baş vermişdir?



5. Cizgi filmi saat **?** tamamda başlayacaq. Bu, saat 3-dən əvvəl, 1-dən sonradır. Cizgi filmi saat neçədə başlamalıdır?


6. Elxan həftədə 2 dəfə şahmat dərnəyinə gedir. Məşğələ saat 5-də başlayıb, 7-də qurtarır. Elxan həftə ərzində şahmat dərnəyində neçə saat məşğul olur?

LAYİHƏ


ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR



1. Zolaqların uzunluğunu ölçün. Dəftərdə uzunluğu onların uzunluqları cəminə bərabər olan parça çəkin.



2. Sağdakı tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqram daş qoymaq lazımdır?



3. Bidon 15 l süd tutur. Boş bidona tutumu 6 l olan vedrə ilə iki dəfə süd tökdülər.

- Bidona neçə litr süd tökdülər?
- Bidonu doldurmaq üçün neçə litr süd əlavə olunmalıdır?



4. Hər gün məktəbdən evə gələrkən anası Elxana 1 qoğal alır. O, şənbə və bazar günləri məktəbə getmir. Anası Elxana həftədə neçə qoğal alır?



5. Lalənin musiqi dərsləri saat 2-dən sonra, 5-dən əvvəl başlayır. Hansı saat onun musiqi dərslərinin başlandığını göstərə bilər?



LAYLA

6. Qatar saat 8 tamamda Bakıdan Gəncəyə yola düşdü. 12 tamamda Gəncəyə çatdı. Qatar neçə saat yolda oldu?



48 Cədvəl, piktoqram

Araşdırma-müzakirə

Dondurma	Neçə stəkan satıldı
Vanilli	
Qaymaqlı	
Şokoladlı	
Çiyələkli	



Satıcı günortaya qədər satdığı dondurmaların sayını kağızda qeyd etdi.



Vanilli

Qaymaqlı

Çiyələkli

Şokoladlı

- Satıcı hansı dondurmalardan satdı?
- Neçə stəkan vanilli dondurma satılıb?
- Hansı dondurmadan hələ satılmayıb?

Öyrənmə

Satışda olan dondurmaların adını siyahı şəklində yazmaq olar.

Satılmış dondurmaların sayını cədvəldə daha aydın göstərmək olar. Bunun üçün dondurmalar satıldıqca cizgi qoyulur, sonda isə ümumi sayı yazılır.

Dondurmalar

- Vanilli
- Qaymaqlı
- Şokoladlı
- Çiyələkli

Dondurma	Neçə stəkan satıldı	Sayı
Vanilli		4
Qaymaqlı		3
Şokoladlı		8
Çiyələkli		0


Bələdçi

Çiçəklərin sayını cədvəldə qeyd edin və sualları cavablandırın:

- Sayı ən çox olan çiçək hansıdır?
- Hansı çiçəklər eyni saydadır?

Nümunə •

Çiçəklər	Say
Sarı	6
Ağ	
Mavi	
Qırmızı	



Müstəqil iş

1. Ən çox sevdiyiniz 5 meyvənin adını siyahı şəklində yazın.



2. Kitabınızı 13-cü səhifəsindəki şəklə əsasən uşaqların sayını cədvəldə qeyd edin. Sualları cavablandırın:

- Ən çox uşaq harada oynayır?
- Qum meydançasındaki uşaqlar futbolçulardan neçə nəfər çoxdur?

Oyun yeri	Uşaqların sayı
Futbol meydançası	
Qum meydançası	
Yelləncəklər	

3. Cədvəldə Lalənin saxladığı balıqlar haqqında məlumat verilib. Sualları cavablandırın:

- Balıqların ümumi sayı nə qədərdir?
- Sarı balıq qırmızıdan neçə dənə azdır?
- Sarı və qırmızı balıqlar birlikdə zolaqlı balıqdan nə qədər çoxdur?

Balıqlar	Sayı
Sarı balıq	3
Qırmızı balıq	8
Zolaqlı balıq	7



4. Boş xanalarda oyuncaq adlarını və sayını müəyyən edin.

Oyuncaqlar	Sayı
Maşın	
Motosiklet	
	2
	6
Vaqon	



- Əşyaların sayını şəkillərlə göstərmək üçün piktoqramdan istifadə olunur. Məsələn, səbətdəki meyvələrin sayını belə göstərmək olar.



Səbətdə olan meyvələr	
Albalı	
Ərik	
Çiyələk	

, , şəkillərinin hər biri həmin meyvədən 1 ədəd olduğunu bildirir.

5. Novruz xoncasındaki şirniyyatların sayı piktoqramda təsvir olunub.

Suallara cavab verin:

- Hansı şirniyyatdan 5 dənədir?
- Şəkərburalar qoğallardan neçə dənə çoxdur?
- Novruz xoncasında cəmi neçə şirniyyat var?

Novruz şirniyyatı	
Paxlava	
Şəkərbura	
Qoğal	

Məsələ həlli

6. Zooparkdakı bəzi heyvanların sayı piktoqramda təsvir olunub. Piktoqrama əsasən suallar tərtib edin.

Zooparkdakı heyvanlar	
Ayı	
Meymun	
Tülkü	
Şir	

MƏSƏLƏLƏRİ HƏLL EDİN



- MƏSƏLƏNİ ANLA
- PLAN QUR
- HƏLL ET
- YOXLA

1. Lalə sinif yoldaşlarından ən çox sevdikləri fəslin adını söyləməyi xahiş etdi. O, cavabları cədvəldə qeyd etdi. Cədvələ əsasən sualları cavablandırın:
- Yaz və yay fəsillərini cəmi neçə uşaq sevir?
 - Hansı fəsilləri eyni sayıda uşaq sevir?
 - Hansı fəsli 8 uşaq sevir?

Fəsillər	Uşaqların sayı
Qış	10
Yaz	8
Yay	10
Payız	3

2. Anar 4 həftə ərzində günəşli günlərin sayını piktoqramda təsvir etdi. Sualları cavablandırın:
- İlk 3 həftədə günəşli günlərin sayı nə qədərdir?
 - Son iki həftədə cəmi neçə günəşli gün oldu?
 - Hansı həftədə günəşli günlərin sayı daha çoxdur?

Günəşli günlər	
1-ci həftə	
2-ci həftə	
3-cü həftə	
4-cü həftə	

3. Piktoqrama əsasən sualları cavablandırın:
- Rəqs dərnəyinə neçə şagird gedir?
 - Hansı dərnəklərə gedən şagirdlərin sayı eynidir?
 - Hansı dərnəyə daha çox şagird gedir?

Dərnəyə gedən şagirdlər	
Rəqs	
Musiqi	
İdman	


4. Anar 16 yoldaşından hansı idman növünü daha çox sevdiklərini soruşdu. Onlardan 3 nəfər üzgüçülüyü, 5 nəfər şahmatı, qalanları isə futbolu sevdiklərini söylədi. Hansı piktoqram bu məlumatı doğru əks etdirir?

Sevimli idman	
Üzgüçülük	
Şahmat	
Futbol	

Sevimli idman	
Üzgüçülük	
Şahmat	
Futbol	

49 Diaqram

Araşdırma-müzakirə




- Kim səbətə ən çox top saldı?
- Kim səbətə ən az top saldı?
- Elxan neçə topu səbətə sala bilmədi?
- Uşaqlar səbətə cəmi neçə top saldılar?

Öyrənmə

Əşyaların sayını üst-üstə çəkilmiş düzbucaqlılarla göstərəndə sütunlu diaqram alınır. Məsələn, şagirdin çantasında 3 kitab, 5 dəftər və 2 qələm var.

Ləvazimatlar	Sayı
Kitab	3
Dəftər	5
Qələm	2




Bələdçi

Lalə bir neçə yoldaşından sevdiyi meyvənin adını soruşdu. O hər meyvəni neçə uşağın sevdiyini diaqramda təsvir etdi. Diaqrama əsasən suallara cavab verin.


Nümunə • Hansı meyvəni ən az sayda uşaq xoşlayır? – Portağalı.

- Narı neçə uşaq xoşlayır?
- Alma və narı birlikdə neçə uşaq xoşlayır?
- Doqquz uşağın xoşladığı meyvə hansıdır?




Müstəqil iş

1. Elxan zooparkda gördüyü bəzi heyvanların sayını diaqramda təsvir etdi. Suallara cavab verin:
- Zooparkda neçə fil var?
 - Hansı heyvanın sayı 7-dir?
 - Elxan zooparkda ən çox hansı heyvani gördü?
 - Şirlərin sayı fillərin sayından nə qədər azdır?



- Diaqramda düzbucaqlıları yanaşı da təsvir etmək olar. Bu zaman onun mənası dəyişmir.
- Məsələn, çantadakı məktəb ləvazimatlarını təsvir edən diaqramı belə də göstərmək olar.

Ləvazimatlar	Sayı
Kitab	3
Dəftər	5
Qələm	2



Məsələ həlli

2. Yaz tətilində Samirin sinif yoldaşlarından 5-i muzeyə, 8-i zooparka, 10-u isə kitabxanaya getdi. Bu məlumatı dəftərdə diaqram şəklində təsvir edin.



3. Aynur bağçadakı güllərin sayını cədvəldə yazdı. Amma onu diaqramda təsvir edəndə səhv'lərə yol verdi. Onun səhv'lərini tapın.

Güllər	Sayı
Nərgiz	9
Zanbaq	8
Lalə	5
Qızılıgül	7





ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Elxan parkda velosiped, skuter və diyircəkli konki sürən uşaqların sayını cədvələ yazdı. Cədvələ görə sualları cavablandırın:
- Skuter sürənlərin sayı diyircəkli konki sürənlərin sayından neçə nəfər çoxdur?
 - Uşaqlar ən çox nə sürürlər?
 - Parka bir uşaq da gəldi. Bu vasitələri sürənlərin ikisinin sayı bərabərləşdi. Gələn uşaq nə sürürdü?

Vasitələr	Uşaqların sayı
Velosiped	6
Skuter	7
Diyircəkli konki	4

2. Uşaqlar sevdikləri dondurmaların siyahısını yazdırılar. Onlar siyahılara görə cədvəl tərtib etmək istədilər. Cədvəldə hansı ədədlər olmalıdır? Cədvələ əsasən sualları cavablandırın:

- Qaymaqlı
- Şokoladlı



– Qaymaqlı



– Şokoladlı



- Şokoladlı
- Meyvəli
- Qaymaqlı



- Hər dondurmanı neçə uşaq sevir?
- Hansı dondurmani ən az uşaq sevir?
- Hansı dondurmaları sevən uşaqların sayı eynidir?

Dondurma	Uşaqların sayı
Şokoladlı	
Qaymaqlı	
Meyvəli	



3. Mağazada belə bir qiymət cədvəli asılmışdı. Alıcıının 15 manat pulu var idi. O, mağazadan köynək və kəmər aldı. Onun nə qədər pulu qaldı?
Cədvələ əsasən əlavə bir neçə sual tərtib edin.

Geyim adları	Qiyməti
Köynək	7 ₣
Kəmər	2 ₣
Şalvar	11 ₣
Gödəkçə	19 ₣

4. Mağazada gün ərzində cəmi 16 ədəd şokoladlı, meyvəli və ballı tort satıldı. Satılan şokoladlı və meyvəli tortların sayı piktoqramda göstərilib. Piktoqramda neçə ballı tort şəkli olmalıdır?


Gün ərzində satılan tortlar	
Şokoladlı	
Meyvəli	
Ballı	

5. Diaqramda həyətdəki heyvanların sayı təsvir olunub. Anar və Lalə heyvanlarının ümumi sayını xətlərlə göstərdilər. Onlardan kim səhv etdi?



6. Lalə 20 gün ərzində hava haqqında məlumatı diaqramda təsvir etdi. Diaqrama əsasən sualları cavablandırın:

- a) Hava neçə gün günəşli olub?
- b) Hansı günlərin sayı daha çoxdur: yağışlı, yoxsa buludlu?
- c) Yağışlı günlərin sayı günəşli günlərin sayından nə qədər azdır?
- d) Diaqrama əsasən əlavə bir neçə sual tərtib edin.





1-ci SINIF ÜZRE

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Fiquru müəyyən edin:

- a) 4 tərəfi var, qırmızıdır, tərəfləri bərabər deyil.
- b) 3 təpəsi var, göydür, tərəfləri bərabərdir.
- c) təpəsi və tərəfi yoxdur, sarıdır.



2. Məchulu tapın.

$$6 + \square = 15$$

$$\square + 6 = 11$$

$$\square - 6 = 11$$

$$6 - \square = 2$$

$$8 + \square = 18$$

$$\square + 8 = 17$$

$$\square - 8 = 11$$

$$8 - \square = 3$$

$$12 + \square = 16$$

$$\square + 12 = 14$$

$$\square - 7 = 12$$

$$12 - \square = 5$$

$$7 + \square = 17$$

$$\square + 9 = 13$$

$$\square - 9 = 6$$

$$18 - \square = 9$$

3. Lalə bir rəfdən 5, ikincidən 6,
üçüncüdən isə 7 kitab götürüb masanın
üzərinə qoydu.
O, masanın üzərinə cəmi neçə kitab qoydu?



4. Oxfatma yarışında hər uşaq 3 dəfə ox
ata bilər. Əvvəlcə Samir atdı.
• O, 3 cəhddə neçə xal topladı?
• Sonra Səbinə 2 dəfə ox atdı.
O, 2 cəhddə neçə xal topladı?
• Səbinə qalib gəlmək üçün sonuncu
cəhddə neçə xal toplamalıdır?




5. Samir, Aynur və Anar iki tort almaq istədilər. Onların hərəsinin 5 manat pulu var. Uşaqların cəmi neçə manat pulu var? Onlar hansı iki tortu ala bilərlər?




6. Gölməçənin uzunluğu 18 sm-dir. Qarışqa saman çöplərini uc-uca qoyub suyu keçmək istədi. O, uzunluğu 7 sm və 8 sm olan iki çop tapdı.


- Qarışqa bu çöplərdən istifadə etməklə gölməçəni keçə bilərmi?
- Əgər keçə bilməzsə, bunun üçün ona uzunluğu ən azı neçə santimetr olan üçüncü çop lazımdır?




7. Sağ tərəfdəki tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqram daş qoymaq lazımdır?



8. Samovar 10 l , vedrə isə 4 l su tutur. Boş samovara 2 vedrə su tökdülər. Vedrəni bir daha doldurub samovar dolana kimi töksələr, vedrədə neçə litr su qalar?




9. Zooparkın qarşısında belə bir lövhə var.
Zoopark ziyarət üçün gün ərzində neçə saat açıq olur?



SÖZLÜK

Alış-veriş – pul ödəməklə mal almaq.



Cədvəl – məlumatın sətir və sütunlarla təsviri.

Sütun
↓

Sətir →


Balıqlar		Sayı
	Sarı balıq	3
	Qırmızı balıq	8
	Zolaqlı balıq	7

Gün – 24 saatə bərabər zaman.

Gün ərzində saatın kiçik əqrəbi iki dəfə dövr edir.


1 gün

1	2	3	4	5	6	7	8	9	10	11	12
1	2	3	4	5	6	7	8	9	10	11	12




Həftə – 7 günə bərabər zaman.


Həftənin günləri bir-birini əvəzləyir.



Həndəsi fiqur – müstəvi və fəza fiqurlarına ayrılır.




Müstəvi fiqurlar



Fəza fiqurları

Il, fasil, ay – bir ildə 4 fəsil, 1 fəsildə 3 ay var. Bir il 12 aydır.

Aylar ayları, fəsillər isə fəsilləri əvəzləyir.



Ölçmə – hər hansı bir əşyanın ölçüsünün tapılması.



Ölçməklə əşyaların uzunluğunu (hündürlüyünü), ağırlığını, qabların tutumunu müəyyən etmək olar.

Ölçü vahidi – ölçmək üçün istifadə olunur.

Nəticəni bildirən ədəddən sonra yazılır.

Məsələn, 5 kub, 1 sm, 1 kq, 2 l.



Piktoqram – məlumatın şəkillərlə təsviri.

Novruz şirniyyatı	
Paxlava	
Şəkərbura	
Qoğal	


Hər şəkil (, ,) uyğun şirniyyatın 1 ədədini göstərir.

Pul – mal almaq üçün istifadə olunan qəpik və manatlar.


QƏPİKLƏR		MANATLAR	
1 qəpik	10 qəpik	1 manat	20 manat
3 qəpik	20 qəpik	5 manat	50 manat
5 qəpik	50 qəpik	10 manat	100 manat

1 manat 100 qəpikdir.


Saat – gün ərzində vaxtı bilmək üçün istifadə olunur. Saat üzərində uzun əqrəb 12-dən başlayıb tam bir dövr etdikdə 1 saat keçir.




Sütunlu diaqram – məlumatın üst-üstə düzülmüş düzbucaqlılarla təsviri.




Tərəf – müstəvi fiquru əmələ gətirən düz xətt parçası.



Təpə – müstəvi fiqurun tərəflərinin kəsişdiyi nöqtə.



Yarı – tamı iki bərabər yerə böldükdə alınan hissələrdən biri.



100-lük kart – 1-100 ədədlərini göstərən kvadrat cədvəl.

+1	1	2	3	4	5	6	7	8	9	10	On
+10	11	12	13	14	15	16	17	18	19	20	İyirmi
	21	22	23	24	25	26	27	28	29	30	Otuz
	31	32	33	34	35	36	37	38	39	40	Qırx
	41	42	43	44	45	46	47	48	49	50	Əlli
	51	52	53	54	55	56	57	58	59	60	Altmış
	61	62	63	64	65	66	67	68	69	70	Yetmiş
	71	72	73	74	75	76	77	78	79	80	Səksən
	81	82	83	84	85	86	87	88	89	90	Doxsan
	91	92	93	94	95	96	97	98	99	100	Yüz


10-a tamamlama – ədədi 10-a çatdırmaq üçün onun artırılması.

Məsələn, 7-ni 10-a tamamlamaq üçün 3 əlavə edilir: $7 + 3 = 10$.



10-a qədər azaltma – ədəddən 10-dan artıq hissənin çıxılması.

Məsələn, 14-ü 10-a qədər azaltmaq üçün 4 çıxılır: $14 - 4 = 10$.





NÜMUNƏ

Anarın 15 manat pulu var. O, iki tort almaq istədi. Anar hansı tortları ala bilər?

6 ₧



Meyvalı

11 ₧



Şokoladlı

8 ₧



Karamelli

1-ci addım məsələni başa düşmək

Məsələni Anla

Nəyi tapmalıyam: Anarın ala biləcəyi tortları.

Nə məlumdur: Anarın 15 manar pulu var. Tortların qiyməti: meyvəli (M) – 6 ₧ , şokoladlı (Ş) – 11 ₧ , karamelli (K) – 8 ₧ .

2-ci addım məsələnin həll yolunu fikirləşmək

PLAN Qur

Necə həll edə bilərəm: tortları iki-iki seçib qiymətlərini toplayaram. İki tortu almaq üçün lazım olan məbləği Anarın pulu ilə müqayisə edərəm.

3-cü addım məsələni həll etmək

HƏLL Et

Uyğun misallar yazaram. Hər cəmi 15 ədədi ilə müqayisə edərəm:

$$\begin{array}{cc} M & \textcolor{yellow}{\$} \\ 6 \text{ ₧} & 11 \text{ ₧} \\ 6 \text{ ₧} + 11 \text{ ₧} = 17 \text{ ₧} \end{array}$$

$17 > 15$ Ala bilməz.

$$\begin{array}{cc} M & K \\ 6 \text{ ₧} & 8 \text{ ₧} \\ 6 \text{ ₧} + 8 \text{ ₧} = 14 \text{ ₧} \end{array}$$

$14 < 15$ Ala bilər.

$$\begin{array}{cc} \$ & K \\ 11 \text{ ₧} & 8 \text{ ₧} \\ 11 \text{ ₧} + 8 \text{ ₧} = 19 \text{ ₧} \end{array}$$

$19 > 15$ Ala bilməz.

Cavab: Anar 15 ₧ pula meyvəli (M) və karamelli (K) tortları ala bilər.

4-cü addım cavabı yoxlamaq

Yoxla

Məsələnin həllini necə yoxlaya bilərəm: Anar şokoladlı tort alsa, qalan pul (15 ₧ – 11 ₧ = 4 ₧) başqa tort ala bilməyəcək. Ona görə əvvəl meyvəli tort alır. Qalan pul (15 ₧ – 6 ₧ = 9 ₧) yalnız karamelli tort almaq olar.

LAYİH

BURAXILIŞ MƏLUMATI

*Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün
Riyaziyyat fənni üzrə dərslik (2-ci hissə)*

Tərtibçi heyət

Müəlliflər

Mənsur Məhərrəmov
Günay Hüseynzadə
Solmaz Abdullayeva
İlahə Rüstəmova

Layihə rəhbəri

İxtisas redaktoru
Dil redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssamlar
Korrektor

Zaur İsayev

İsmayıllı Sadıqov
Əsgər Quliyev
Taleh Məlikov
Zeynal İsayev
Taleh Məlikov
Elmir Məmmədov
Aqşın Məsimov

*Dərslik ümumtəhsil məktəblərinin 1-ci siniflərində
sınaq məqsədilə çap edilir.*

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 8,7. Fiziki çap vərəqi 9,5. Səhifə sayı 76.
Kağız formatı $57 \times 90 \frac{1}{8}$. Pulsuz. Bakı – 2018

T | R | M
“Tədris Resursları Mərkəzi”

LAYİH